

Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV



AŞGƏR

№ 21 (587)

**14 noyabr
2020-ci il**

**Qəzet 1992-ci il
dekabrın 16-dan
nəşr olunur.**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

Vətən Savaşı Azərbaycanın - İlham Əliyevin zəfəri ilə başa çatdı!

“Azərbaycan” qəzetinin müxbiri İxtiyar Hüseynlinin müəllifi olduğu “Vətən Savaşı Azərbaycanın - İlham Əliyevin zəfəri ilə başa çatdı!” başlıqlı məqaləsinin ictimai aktuallığını nəzərə alaraq oxucularımıza təqdim edirik.

44 günlük müharibə 2 əsrlik münaqişəni bitirdi!

İlham Əliyevin noyabrın 10-da imzaladığı bəyanat yalnız savaşın yekun həllini təmin edəcək ədalətli hüquqi sənəd deyil. O, daha çox Azərbaycanın əsrlər boyu davam edən münaqişədə qalib tərəfə çevrilməsini və ərazi bütövlüyünün birmənalılığını təsdiqləyir. Ən əsası isə, “Qarabağ Azərbaycandır!” çağırışının tam olaraq gerçəkləşdiyini tarixə şərfələ həkk etdirir.

İlham Əliyevin ZƏFƏR MANİFESTİ

Prezidentin imza atdığı bəyanat son 5 əsrlik tariximizin ən qüdrətli hərbi qələbəsinə məntiqli sonluq verən ZƏFƏR MANİFESTİdir. Azərbaycan Ordusu Qarabağda sülhə məcburetəmə əməliyyatına başlarkən İlham Əliyevin savaşın dayanması üçün irəli sürdüyü şərtlər bu bəyanat vasitəsilə artıqlaması ilə - maksimum təmin edildi.

İlham Əliyevin şəxsinde xalqımızın və dövlətimizin zəfərini belə təsnifatlaşdırmaq olar:

- Azərbaycanın ərazi bütövlüyü bərpa olundu;
- Ermənistan Respublikası təslimçilik aktını imzaladı;
- Ermənistan ordusu bir daha dirçəlməyəcək tərzdə məhv edildi;
- Qarabağın heç bir fərqləndirici idarəçilik statusu olmayacaq;
- Naxçıvan 102 illik həsrətdən sonra Azərbaycanın əsas hissəsi ilə quru əlaqəsi yaradaraq blokadadan çıxmaq fürsəti əldə etdi;
- Zəfərimizin bir parçası olan Türkiyə atəşkəse nəzarət üzrə sülhməramlı mərkəzdə hərbi kontingentlə iştirak edəcək.

Prezidentin komandanlığı ilə başlayan zəfər yürüşü nəticəsində 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi, Silahlı Qüvvələrimiz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun kəndlərini azadlığa qovuşdurdu. Hər bir kəndin düşməndən təmizlənməsi



si ayrılıqda düzgün və güclü hərbi planın uğurlu gedişinin təzahürüdür. Hər bir yaşayış məntəqəsinin azadlığı qəhrəman əsgər və zabitlərimizin böyük rəşadətindən tənbəsidir.

Bu silsilədə Şuşanın azad edilməsi xüsusi fərqlənir. Hələ ki, bu zəfərin bütün hərbi detalları məlum olmasa da, düşmənin alınmaz qalaya çevirdiyi qürur rəmzimiz Ordumuzun yalnız yüngül atıcı silahlarla fəth etməsi dünya hərbi salnaməsinə düşmək haqqı qazandı.

Qələbə bəyanatının imzalanmasından bir neçə saat əvvəl isə 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi düşməne növbəti sarsıdıcı zərbə idi.

Mümkünsüzü mümkünə çevirən Komandan

Prezidentin hərbi əməliyyatların başlandığı ilk saatlarda təcavüzkarın konkret qrafik əsasında Azərbaycan torpaqlarını boşaltmasını tələb etməsi bezilərinə nə qədər qeyri-real görünsə də, İlham Əliyev bu mümkünsüzü də mümkünə çevirdi. Hərbi yürüşlə azad etdiyimiz yaşayış

məntəqələrinin sırasına Prezidentin diplomatik istedadı hesabına Ağdam, Kəlbəcər və Laçın qısa müddətdə qansız-qadasız əlavə olunacaq!

Ümumiyyətlə isə, bu savaş İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətini dəfələrlə nümayiş etdirdi.

Prezident -

- Qarabağ cəbhəsində məğlub və qalib dövlət-xalq yerdəyişməsi etdi;

- Qarabağda yeni status-kvo, yeni hərbi-siyasi reallıq yaradaraq təmas xətti anlayışını birdəfəlik dəf etdi;

- Sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşəcək tərəf yalnız Rusiya olmayacaq, qaradığımız Türkiyə də möhtəşəm hərbi gücü ilə sülhyaratma missiyasının həmtəminatçısına çevriləcək;

- Naxçıvanın blokadadan azad olunması, Ermənistan ərazisi ilə dəhlizin yaradılması vəzifəsi Rusiyanın üzərinə qoyuldu;

- Hərbi, iqtisadi böhran mənəşəsində olan Ermənistanı böyük siyasi xaosa sürüklədi;

- Ermənistanın fəvqəldövlətlər təmsalində olan havadarlarının hərbi əməliyyatları dayandırmaq tələbinə əhəmiyyət verməyərək sonadək getdi və hər addımda milli dəyanətimizi göstərdi;

- Onilliklər boyu erməni lobbisi tərəfindən formalaşan çox güclü anti-Azərbaycan informasiya məkanını təkbaşına darmadağın etdi;

- Qafqazın iqtisadi gücü olan Azərbaycanı artıq bütün bölgənin şəriksiz liderinə, yeganə söz sahibinə, qüdrətli “hami ata”-sına çevirdi.

Dünya erməniliyini məhv edən LİDER

İlham Əliyevin qazandığı zəfərin möhtəşəmliyi həm də oğnadır ki, bu qələbənin miqyası, həddləri hərbi-siyasi yönümdən tarixin yenidən yazılması gerçəkliyində uzanır.

İlham Əliyevin qələbəsi:

- son 5 əsrin ən böyük torpaq qazanıdır!

- son ikisrlik münaqişənin birdəfəlik bitməsidir!

- Qarabağla yanaşı, Naxçıvanı da Vətənimizin qərb torpaqlarına qovuşdurmasıdır!

- bütün xalqı bir yumruq kimi birləşdirib tariximizin ən böyük xalq-iqtidar vəhdətini yaratmasıdır.

İlham Əliyevin qələbəsi erməni xalqının sərəsəm təxəyyülünün məhsulu olan və onu əsrlərdir bələlara sürükləyən “Böyük Ermənistan” xülyasının tam iflasıdır!

İlham Əliyevin qələbəsi böyük global güc olan dünya erməniliyinin, erməni lobbisinin, erməni təbliğat maşınının darmadağın olunmasıdır!

İlham Əliyevin ən böyük zəfəri isə düşmənin indiyədək bütün qələbələrini zəmini olan erməni xalqının birliyi, bütövlüyü, təəssübkeşliyi dəyərlərini məhv etməsidir!

İlham Əliyevin qələbələri Ermənistanı rezil günə salıb

İlham Əliyevin qələbələri bu gün Ermənistanı səfil, xaos içində olan, vətəndaş müharibəsi girdabına sürüklənən, hərbi məğlubiyyət yaşayan, tənəzzülə uğrayan ölkəyə çevirib.

Düən səhərdən etibarən bütün Ermənistan qan çanağına dönüb. Paşinyanın kabineti, parlament binası, digər dövlət strukturları dağıdılıb, spiker ölümcül döyüldü...

Paşinyanın harda olduğu bilinmir, iqtidar komandası ondan imtina edib...

Müxalifət hakimiyyətin hərbi xuntaya verilməsini tələb edir...

Hərbçilər dövlət çevrilişi hazırlığında dırlar...

Xalq - bədbəxt ermənilər isə küçələrə tökülüşərək, əslində, artıq nəyi istəmələrini də bilmirlər...

Ermənistan tənəzzüldə, erməni xalqı çarəsizlikdə, İlham Əliyev - Azərbaycan isə tarixi qələbəsini bayram etməkdədir!

Bu, hələ başlanğıcdır! Yeni başlanğıc!..

Azərbaycan tarixinin, həm də ələ erməni tarixinin yeni başlanğıcı!

Biri zəfərle, digəri isə məğlubiyyətlə yazılır!..

İlham Əliyevin yazdığı tarix həmişə möhtəşəm idi, amma indi daha da əzəmətlidir!

Qarabağı Azərbaycana qaytaran Sərkərdəyə millət olaraq borcumuz, şükranlığımız isə əbədidir!..

Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

AZƏRTAC müraciəti təqdim edib.

Prezident İlham Əliyevin müraciəti

- Əziz həmvətənlər!

Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar. İstərdim ki, bəyanatın mətni ilə sizi tanış edim:

“Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı

Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bəyan edirik:

1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalacaqlar.

2. 20 noyabr 2020-ci il tarixində Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.

3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi

texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddənin tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.

5. Münaqişə tərəflərinin razılaşmalarla əməl etməsinə nəzərən səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixində isə Laçın

rayonunu qaytarır. Dağlıq Qarabağda Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmamaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağda Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerləşməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Ko-

missarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kom-

munikasiyalarının inşası təmin ediləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri, Rusiya Federasiyasının Prezidenti”.

Sonra ölkə başçısı bəyanatın tarixi əhəmiyyəti barədə xalqa geniş məlumat verərək, düşmənin üzərində qazanan bu böyük qələbə münasibətlə Azərbaycan xalqını təbrik etmişdir:

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

GÜCLÜ LİDER, MÖHKƏM DÖVLƏTÇİLİK VƏ HƏRBİ QÜDRƏT AMİLİ ZƏFƏRİN TƏMƏLİDİR

Müzəffər və yenilməz Silahlı Qüvvələrimiz Vətən müharibəsi sınaqlarında fədakarlıq göstərdi

Azərbaycan Respublikası müasir müstəqillik mərhələsinə qədəm qoyduğu ötən əsrin 90-cı illərinin əvvəllərində olduğu kimi, hazırda da öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Ölkəmizin müstəqilliyinə yeni qovuşduğu və ordu quruculuğunda ilk addımları atdığı o qədər də uzaq olmayan 90-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü ağır nəticələrə gətirib çıxarmışdı. Xarici havadarlarının dəstəyini alan, ölkəmizdəki ictimai-siyasi gərginliyi, hakimiyyət böhranını fürsət bilən, döyüşən hərbi qüvvələrimizin idarəetməsində ciddi boşluqlardan, onların pərakəndəliyinin doğurduğu fəsadlardan yararlanan düşmən suveren ərazimizin 20 faizini ələ keçirməyə müvəffəq olmuşdu. Bir milyona yaxın vətəndaşımız məcburi köçkünə çevrilərək, doğma yurtdandan didərgin salınmışdı. Həmin dövrdə yaşananlar əsl humanitar fəlakət idi.

Məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də ölkə rəhbərliyinə tarixi qayıdışından sonra dövlətçiliyimiz böyük fəlakətdən xilas edildi, milli birli-



ikinci Qarabağ müharibəsi başlayanda ordunun tələbatını ödəmək məqsədilə tam ümumi səfərbərlik elan edilib, buna baxmayaraq, canlı qüvvə azlığı ilə üzleşiblər. Respublikamızda hərbi vəziyyətdən irəli gələrək qismən səfərbərlik qərarı verilib. Həmin ordu sıralarına qatılmaq üçün kifayət qədər könüllünün müraciəti qeydə alınıb. Silahlı Qüvvələrimizin komplektləşdirilməsi ilə bağlı heç bir problem yoxdur. Cəmiyyətimizdə ruh yüksəkliyi,

Azərbaycanla ayaqlaşma bilməyib, gerilənməkdə davam edib, işğalçılıq siyasəti onun mənfi icmini formalaşdırıb. Mötəbər beynəlxalq təşkilatların sənədlərində, qlobal forumların tribunalalarında Ermənistanın hərbi təcavüzü səbəbindən torpaqlarımızın işğalı faktı dəfələrlə pislənilib. Mühüm siyasi-diplomatik uğurumuz olaraq dünyanın heç bir ölkəsi tərəfindən ərazi bütövlüyümüzdə şübhə altına alan addım atılmayıb.

Avropa İnsan Hüquqları Məhkəməsi ayrı-ayrı azərbaycanlı məcburi köçkünlərin Ermənistanı qarşı iddialarını təmin edib. Məhkəmənin icraya yönəldilən qərarlarında təcavüzkar ölkənin hüquqi məsuliyyəti məsələsi öz əksini tapıb.

1992-ci ildə Amerika Birləşmiş Ştatlarının Konqresinin qərarına əsasən, mühüm geosiyasi əhəmiyyət daşıyan, SSRİ-nin dağılması nəticəsində müstəqillik əldə etmiş respublikalara yardım göstərməyi nəzərdə tutan "Azadlığa dəstək aktı" sənədi qüvvəyə minib. Ancaq ABŞ-dakı erməni lobbisinin təhriki ilə həmin sənədə Azərbaycanı birbaşa dövlət yardımını qadağan edən ədalətsiz "907-ci düzəliş" əlavə olunub. Buna səbəb kimi isə ölkəmizin Ermənistanı blokadada saxlaması göstərilib. Halbuki belə bir sanksiya ərazilərimizi ilhaq edən və Naxçıvanı blokadada saxlayan, beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanı qarşı tətbiq olunmalı idi. Ancaq sonrakı dövrdə Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi, vacib iqtisadi tərəfdaş kimi mövqelərinin güclənməsi, beynəlxalq antiterror koalisiyasının fəaliyyətinə önəmli töhfələr verməsi "907-ci düzəliş"in təsirini kəskin dərəcədə azaltmışdı. Bu gün həm də Azərbaycan heç bir xarici yardıma ehtiyacı olmayan dövlətdir. Ermənistan isə 90-cı illərin əvvəllərində olduğu kimi, indi də xarici yardımdan asılı vəziyyətdədir.

Ümumilikdə, erməni lobbisinin dövlətimizə qarşı illərlə apardığı çirkin oyunlar, həyata keçirdiyi məkrli fəaliyyət bizə nə qədər zərər vursa da, Azərbaycanın öz haqlı mövqeyini beynəlxalq aləmə çatdırmasının qarşısını ala bilməyib. Xarici ölkələrdəki erməni diasporunun ölkəmiz ətrafında informasiya blokadası yaratmaq imkanları münafiqənin başladığı ilk dövrdə geniş idisə, ötən müddətdə, xüsusən də son illərin onları bu strategiyası tam iflasa uğrayıb. Azərbaycan həqiqətlərini dünyaya yayılması, mədəni irsimizin təbliğ olunması, sivilizasiyalararası dialoq istiqamətində təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi baxımından dövlət xətti ilə çox böyük işlər görülmüb.

Xaricdəki azərbaycanlı diasporu da on illər əvvəlki kimi zəif və passiv durumda deyil. Diasporumuzun respublikamızla əlaqələri daha da dərinləşib və genişləniib. Onlar Vətənə öz dəstəklərini əsirgəmir və düşmənlərə qarşı informasiya müharibəsində də fəal iştirak edirlər.

Birinci Qarabağ müharibəsi dövründən 2020-ci ilin 27 sentyabr - 9 noyabr tarixlərindəki müharibəni fərqləndirən əsas cəhətlərdən biri də ölkəmizin müasir hərbi sənaye kompleksinə və xaricdən yeni nəsil silahlar, texnikalar almaq üçün maddi imkanlara malik olmasıdır. Döyüş meydanında həm hərbi sənaye kompleksimizin istehsalı olan döyüşaparma vasitələri, həm də bəzi xarici ölkələrin yüksək dəqiqlikli si-

mövqelərinin dayanıqlığını saxlamağa səy göstəriblər, hətta beynəlxalq konvensiyalarla qadağan olunan fosforlu mərmilərdən də istifadə ediblər. Dəqiq koordinat əsasında hava zərbələrinə mane olmaq üçün düşmən meşələri də yandırılıb. Eləcə də ermənilər geri çəkildikləri əraziləri minalayıb, yollara, keçidlərə, yaşayış məskənlərinə digər partlayıcı qurğular da yerləşdiriblər. Ancaq bütün bunlara baxmayaraq,

döyüş qabiliyyəti nizami hissə və bölmələrin funksiyasını əvəzləyəcək imkanlara malik deyildilər. Sözsüz ki, o dövrün bütün çatışmazlıqlarına rəğmən, ön cəbhədə qazılan qiymətli döyüş təcrübəsi sonrakı ordu quruculuğu prosesində nəzərə alınıb.

Uzunmüddətli atəşkəs dövründə Silahlı Qüvvələrimiz respublikamızın ali hərbi məktəblərinin zabit məzunları ilə tam kompleksləşdirilib,



müzəffər ordumuz qətiyyətlə irəliləyib, peşəkarcasına qarşısındakı maneələri aşırıb keçib.

Birinci Qarabağ müharibəsində ölkəmizin peşəkar zabit və gizirlərə, hərbi sahə üzrə mütəxəssislərə kəskin ehtiyacı vardı. Mülki ixtisaslı, ehtiyatdan çağırılan zabidlərin nə qədər vətənpərvər olsalar da, döyüş şəraiti üçün gərəkliliyi peşə-

lib, hərbi tədris mərkəzlərində gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçular peşəkar hazırlıq keçiblər. Qardaş Türkiyə Cümhuriyyəti hərbi kadrların müasir səviyyədə hazırlanmasında Azərbaycana ötən illər ərzində böyük köməklik göstərib. Azərbaycanın hərbi qulluqçuları NATO çərçivəsində beynəlxalq sülhməramlı qüvvələrin tərkibində xüsusi əməliyyatlarda iştirak ediblər. Məhz bütün bu amillərə görə Azərbaycan istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir Silahlı Qüvvələrə malikdir. Silahlı Qüvvələrimiz ikinci Qarabağ müharibəsində 44 gün döyüş meydanında öz sözünü dedi. Həmin müddətdə 5 şəhər, 286 kənd və 4 qəsəbəni işğaldan azad etdi.

Heç bir müharibə itkisiz olmur. Ərazi bütövlüyümüz uğrunda cari ilin 27 sentyabr - 9 noyabr tarixlərindəki döyüşlər də istisna deyil. Xalqımızın fədakar oğulları Vətən naminə həyatlarını qurban verib, şəhidlik zirvəsinə ucalıblar. Bu gün Qarabağda əvvəlki və indiki dövrdə həlak olan şəhid oğulların ruhları görünür. Heç bir şəhidin xatirəsi unudulmur və qəhrəmanlığı izsiz qalmır. Nəsillər dəyişir, yeni qəhrəmanlar yetişir.

Biz Vətəni və xalqı göz bəbəyi kimi qoruyan gənclərimizlə qürur duyuruq. Düşməni məğlub edən, bayrağımızı ucaldan oğullar xalqın dərin ehtiramına layiqdirlər.

Yalçın Abbasov



in möhkəmləndirilməsi istiqamətində vacib qərarlar verildi, ölkədə xiləsi siyasəti böhran faktorunu ortadan qaldırıldı, ön cəbhədə düşmənin hücumlarını genişləndirməsinin qarşısı alındı, 1994-cü ilin yanvar ayında isə Füzuli rayonunun onlarla yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Həmin ilin may ayından etibarən ön cəbhədə uzunmüddətli atəşkəsə nail olundu.

Göstərilən o çətin dövrlə indiki gerçəklik arasında böyük fərqlər var. Bu gün düşmənin qarşısında güclü dövlət və yenilməz ordu dayanır. Azərbaycanın hərbi və iqtisadi qüdrəti işğalçı ölkə ilə müqayisə olunmaz dərəcədə yüksəkdir. Bizim insan resurslarımız demoqrafik böhran içində olan Ermənistanı böyük faiz nisbətə üstələyir. Orada

zəfər əzmi, milli birlik və ictimai həmrəylik hökm sürür, qarşı tərəfdə isə ruh düşkünlüyü, məğlubiyyət şoku, müharibəyə münasibətdə da xiləsi ziddiyyətlər özünü büruzə verir. Xalqımız öz liderinə inanır və onu yekdilliklə dəstəkləyir, dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə ictimai etimad təqdirəlayiq nümunədir. İşğalçı dövlətdə bunun əksini görürük, iqtidarla xalq arasında uçurum dərinləşir, ictimai narazılıq getdikcə artır. Hazırkı erməni hökumət başçısı qəsbkar ölkənin ictimai rəyində ən uğursuz rəhbər kimi qəbul olunur.

Uzunmüddətli atəşkəsin qüvvədə olduğu dövrdə Ermənistan siyasəti, diplomatik, hüquqi müstəvidə mübarizə nöqtəyi-nəzərdən



lah növləri effektiv şəkildə tətbiq edilib. Düşmənin istifadəsində olan silah və texnika müəyyən istisnadlar olmaqla, əsasən köhnəlib, yeni taktiki şəraitlə uyğunlaşmır.

Hərbi əməliyyatlar başlayarkən işğalçı ordunun ön cəbhənin müxtəlif cinalarında müdafiə xətti yarıldıqdan sonra erməni tərəfi ciddi hücum təşkil edə bilməyib. Onlar dağılıq relyefə malik ərazilərdə

kar hazırlığı yox idi. Xarici ölkələrdə yaşayan və dövlətimizin çağırışı ilə Vətənin müdafiəsinə gələn hərbi soydaşlarımız vardı. Ancaq onların iştirakı ilə yerli hərbi kadrların hazırlanması müharibə realığında vaxt məhəddüluğu öz təsirini göstərirdi. O dövrdə könüllü dəstələr də döyüşürdü, ancaq hərbi əməliyyatların miqyası və mürəkkəbliyi amili nəzərə alındıqda könüllü dəstələr

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!



Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalılar ürəkdən təbrik edirəm.



İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin gündüdür!

Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımızı Allahdan şəfa diləyirəm.

Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir.

Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürayımda dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti



Cıdır düzü

Daxili Qoşunlarda xidmətə yeni qəbul edilmiş çağırışçılar hərbi andı qəbul ediblər



Noyabrın 7-də Daxili Qoşunların 25031 sayılı hərbi hissəsinə xidmətə yeni qəbul edilmiş əsgərlərin andiçmə mərasimi keçirilib.

Mərasimdə Daxili Qoşunlar komandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi general-mayor Vidadi Əliyev iştirak edib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Nümunəvi göstərici hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Hərbi hissə komandiri polkovnik-leytenant Telman Həsənov çıxış edərək əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına və Azərbaycan hökumətinə sədaqətə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyamızın müvafiq maddələrinin tələblərini xatırladı.

Gənc əsgərlər hərbi and içərək Azərbaycan Respublikasının mənafehinə, onun suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Sonra Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbrik

çatdırılıb.

Təbrikdə hərbi andı qəbul edən hərbi qulluqçuların qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları qeyd edilib. Məktubda, həmçinin, Daxili Qoşunların daha da möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının sıralarımızda xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırıldığı da vurğulanıb.

Təntənəli mərasimdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Silahlı Qüvvələrin Ali Baş Komandanına, hərbi anda sadıq olmalarını, nümunəvi, nizam-intizamı xidmət etməyi, silah və texnikanın sirlərini dərinləndirərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-reis heyətinin əmr və tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Qeyd edək ki, hərbi andiçmə mərasimi Daxili Qoşunların 12565, 16073 və 12318 sayılı hərbi hissələrində də keçirilib.

Mətbuat xidməti

Üzərilərinə düşən şərəfli vəzifəni komendant bölüyü layiqincə yerinə yetirməkdədir

Azərbaycan əsgəri döyüş meydanında, sözün əsl mənasında, düşməne qan uddurub. Xüsusilə qeyd etmək istərdim ki, müddətli həqiqi hərbi xidmətini 67987 sayılı hərbi hissənin komendant bölüyünün sıralarında başa vuraraq, Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə keçmiş bir neçə hərbi qulluqçumuz var ki, döyüş meydanının ön sıralarında yağı düşmənlə mərdliklə vuruşub.

Komendant bölüyü bu gün döyüş xidməti üzrə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Hərbi hissənin qabaqcıllarından olan komendant bölüyü cari ilin I yarımlı ərzində xidməti-döyüş fəaliyyətinin və üçüncü tədris dövrünün yekunlarına görə hərbi hissənin bölükləri arasında birinci yere layiq görülüb. Bölüklər arasında nailiyyətləri ilə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən fərmanla mükafatlandırılıb. Məlumdur ki, hərbi hissənin ərazisinin, döyüş bayrağının, anbarların, avtomobil parkının etibarlı mühafizə və

Bölük komandiri bildirdi ki, xidmət Qarımız və Qarımız Xidmətləri Nizamnaməsinin tələblərinə əsasən təşkil edilir: "Qarımız xidməti böyük məsuliyyət və diqqət tələb edir. Bu baxımdan, xidmətə nizam-intizamı, təlim-tərbiyəsi ilə fərqlənən, sağlamıq durumu qənaətbəxş olan hərbi qulluqçular cəlb olunurlar. Postların dəyişdirilməsinə, xidmət zamanı postlarda saatların ayıq-sayıq xidmət aparılmasına, döyüş hesabatının vaxtında çatdırılmasına, tərbii işi-



müdafiəsini təmin edən bölüyün şəxsi heyətinin hazırlığı hər zaman xüsusi önəm daşıyır. Bu baxımdan qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi, xidmətin düzgün təşkil edilməsi üçün hərbi intizamın möhkəmləndirilməsi olduqca vacibdir. Bu işdə bölük komandiri baş leytenant Məhəmməd Məhərrəmovun əməyi böyükdür.

nin təşkilinə, səliqə-sahmana, şəxsi heyətin sağlamıqına xüsusi diqqət yetirilir, silahların doldurulub-boşaldılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilir".

Qarımız nəfərlərinin seçilməsində bir sıra vacib amillərə diqqət yetirildiyini deyən baş leytenant M.Məhərrəmovun sözlərinə görə, xidmətə cəlb edilməmişdən bir gün

öncə hərbi qulluqçularla fərdi qaydada söhbətlər aparılır, onların mənavi-psixoloji vəziyyətləri öyrənilir, sağlamıqları tıbb xidmətinin həkimləri tərəfindən yoxlanılır və ciddi nəzərdə saxlanılır. Həmçinin, hərbi hissənin tərbii işləri üzrə bölməsində təlimatçı-psixoloq baş leytenant Orxan Kərimli də fərdi qaydada xidmətə cəlb olunan şəxsi heyətlə söhbət aparır. Mütəmadi olaraq aparılan söhbətlərin məqsədi psixoloji vəziyyətdə, əhval-ruhiyyəsidə hər hansı bir problem aşkar edilən hərbi qulluqçunun xidmətdən kənarlaşdırılmasıdır. O, bu işdə bölük komandirinin müavini baş leytenant Məzahir Ağalarovun, tərbii işləri üzrə müavini leytenant Fuad Behbudlunun və təqım komandiri leytenant Murad Həbibovun fəaliyyətini də qeyd etdi.

Baş leytenant M.Ağalarov bildirdi ki, qarımız xidmətinə cəlb olunan hərbi qulluqçuların atəş hazırlığının və fiziki göstəricilərinin yüksək ol-

ması olduqca vacibdir. Həmçinin, postda xidmət aparan zaman saatların ayıq-sayıq, çeviklik, cəsəət və əməyş etdirməsi mühüm əhəmiyyət kəsb edən faktorlardandır.

Bölüyün hərbi qulluqçularının asudə vaxtlarının səmərəli təşkil olunmasını isə leytenant F.Behbudlu hər zaman diqqətdə saxlayır. Burada hərbi qulluqçuların istirahəti üçün lazımi şərait yaradılıb. Belə ki, asudə vaxtlarda şəxsi heyət mətbuatı mütaliə edir, stolüstü oyunlar oynayır, qulaqcıqlar vasitəsilə radioya qulaq asır.

Bölük komandiri nəzərə çatdırdı ki, bu gün hər bir zabit, gizir, çavuş və əsgərimiz ümumiyyətlə, bütün vətəndaşlarımız tarixi məqamlara şahidlik edir və qələbə sevincini yaşayır: "Komendant bölüyünün şəxsi heyəti müzəffər Silahlı Qüvvələrimizin düşməni məğlub edərək torpaqlarımızın işğalına son qoymasından qürur duyur, əldə olunan zəfəri ruh yüksəkliyi ilə qarşılayır. Şəxsi heyətin vətənpərvərlik əqidəsi, döyüş ruhu təqdirəlayiqdir".

Komendant bölüyünün şəxsi heyətinin hərbi hissə komandanlığı tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu bildiren bölük komandiri qabaqcıl hərbi qulluqçulardan baş əsgər Şəyyad Gülvərdiyev, əsgərlərdən Ömər İsgəndərov, Samir Aslanov və Anar Əfəndiyevin adlarını çəkərək, onların yoldaşlarına nümunə olduqlarını qeyd etdi.

kapitan Sadiq Rəfiyev

DAXİLİ QOŞUNLARIN HƏRBİ QOSPİTALI - MÜASİR STANDARTLARA CAVAB VERƏN TİBB MÜƏSSİSƏSİ

Daxili Qoşunların 12576 sayılı hərbi hissəsi - hərbi qospitalı yarandıqı ilk günlərdən etibarən şəxsi heyətin sağlamıqlığının keşiyində durur. Respublikamızda qızğın döyüşlərin gətdiyi bir dövəmdə kiçik həkim kontingenti ilə fəaliyyətə başlayan qospitalın ştat strukturu tədricən genişləndirilib və müasir standartlara cavab verən tıbb müəssisəsinə çevrilib.

Qospitalın rəisi - hərbi hissə komandiri tıbb xidməti polkovniki Şəmsəddin Heydərov bu gün Daxili Qoşunların şəxsi heyətinin sağlamıqlığının keşiyində mütəəlləh əsgər kimi duran tıbbi personalın vəzifələrinin öhdəsindən məharətlə gəldiyini söyləyib. O bildirdi ki, hərbi qospital Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanının diqqət və qayğısı nəticəsində gündüzdən müasirləşərək, mualicə-profilaktik tədbirlərin daha effektiv həyata keçirilməsi üçün zəruri olan bütün tıbbi avadanlıqlarla təchiz olunub: "Qospitalın inkişafı, həkim və orta tıbb heyəti kadrları ilə tam komplektləşdirilməsi, maddi bazanın genişləndirilməsi, tıbbi maarifləndirmə işinin təşkilı, fəaliyyət üzrə müvafiq normativ sənədlərin hazırlanması istiqamətində də nəzərə çarpacaq addımlar atılır. Bu gün qospitalın heyətində yeni mərhələ başlayıb desək, yəqin ki, yanılmarıq. Müasir dövrdə qospital müxtəlif xəstəliklərin mualicəsində zəngin təcrübə toplanmış tıbb müəssisəsi hesab oluna bilər. Burada ayrı-ayrı vaxtlarda mürəkkəb cərrahiyyə əməliyyatları da aparılıb. Hərbi hissənin tıbb personalı nainki Daxili Qoşunların hərbi qulluqçularının, həmçinin, onların ailə üzvlərinin,



eləcə də qoşunların veteranlarının səhhətinin keşiyində durur".

Tıbb xidməti polkovniki Ş.Heydərov onu da əlavə edib ki, qospitalda həkim və orta tıbb personalının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində müəyyən işlər görülməkdədir. Belə ki, ötən illər ərzində həkimlər Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasında (hazırda Tibb Elmləri Universiteti), Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda (Milli Oftalmolo

logiya Mərkəzi), respublikamızın digər tıbb müəssisələrində ixtisasartırma kurslarına göndəriliblər. Həmçinin, tıbb bacılarının Bakı şəhəri 2 sayılı Tibb Kollecinə və digər tıbb ocaqlarında müvafiq tədris kursları keçmələri də təmin edilib.

Hazırda qospitalın tərkibində Terapiya, Cərrahiyyə, Dəri-zöhrəvi, Əməliyyat və qanqöçürmə, Reanimasiya, Funksional diaqnostika, Uro-nefrologiya, Infeksiya, Ruhisəsb xəstəlikləri, Reabilitasiya və

Qəbul şöbələri mövcuddur.

Bütün dərəcəli həkim kontingentindən razı qaldığını deyən hissə komandiri nümunəvi xidmətlə fərqlənən hərbi və mülki həkimlərin adlarını qeyd etməyi də unutmayıb. Bildirdi ki, tıbb xidməti mayorları Nərmən Muxtarova, Vəsələ Əsgərova, Rəna İlyasova, Ceyhun Abbasov, tıbb xidməti kapitanları Nailə Mirzəyeva, Şükufə Məmmədova, tıbb xidməti baş leytenantları Dilbər Məmmədova, Rəşidə Əsədova, mülki həkimlərdən Azad Azadov və Sübhəddin Quliyev, tıbb bacıları gizir Fidan Poladova, kiçik gizir Güllüstan Məmmədova, baş çavuş Mehriban Məhərrəmov, tıbb qardaşı gizir Eldəniz Xudiyev həm nizam-intizamı, həm də bacarıqları ilə yoldaşlarına nümunədir.

Əsas qayəmiz hərbi qulluqçularımızın sağlamıqlığının keşiyində durmaqdır

Hərbi qospitalın peşəkar tıbb personalı ilə seçilən şöbələrindən biri də Psixonevrologiya şöbəsidir. Şöbə rəisi tıbb xidməti mayorları Nərmən Muxtarova, ordinator-nevropatoloq tıbb xidməti kapitanı Şükufə Məmmədova, ordinator-psixiatr tıbb xidməti baş leytenantı Cavid Sahibli, baş tıbb qardaşı baş gizir İlkin Rzayev, eləcə də tıbb qardaşları gizir Eldəniz Xudiyev, gizir Ziya Cəbiyev, baş çavuşlar Xalid Məcidov, Elbrus Hacılı, Canpolad Həsənli, mülki həkimlər - psixiatr Fəxrəddin İbrahimov, nevropatoloq İlqar Ağamalıyev bacarıqlı mütəxəssislərdəndir.

Mayor N.Muxtarova bildirdi ki, şöbənin tıbb personalı öz işini

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tıbbi təminatı qaydaları haqqında" Təlimatın tələblərinə uyğun ola-

dən yoxlanılır".

Şöbə rəisi onu da vurğulayıb ki, bu gün xəstələrə diaqnozların vaxtında və dəqiq qoyulması üçün hər-



raq təşkil edir. Hər səhər şöbədə iclas keçirilir və xəstələrin ümumi vəziyyətləri müzakirə olunur. Daha sonra aidiyyəti üzrə tapşırıq və təlimatlar verilir: "Şöbəyə həm psixi problemləri olanlar, həm də nevroloji xəstələr qəbul olunurlar. Psixi problemləri olan xəstələr qəbul olunduqdan sonra müayinə olunur və davranışları aktlaşdırılır. Şöbənin psixiatri tərifindən ətraflı müayinə aparılır, eger xəstənin ümumi vəziyyəti ağırdırsa, ehtiyac varsa qospitalın rəhbərliyinə mürüzə olunduqdan sonra xəstənin 1 sayılı Psixiatrik Xəstəxanaya göndərilməsi təmin olunur. Əger xəstənin vəziyyəti stabil olarsa, şikayətinə müvafiq olaraq mualicəsi aparılır. Bundan əlavə, xəstələrin rentgen, USM müayinəsi aparılır, terapevt tərifi-

bi qospitalda müasir tıbbi avadanlıqlar mövcuddur. Həmin aparatlar vasitəsilə şöbəyə qəbul olunan xəstələrdə epileptik ocaqların olub-olmadığını da asanlıqla müəyyən etmək mümkündür.

Hazırda şöbədə mualicə alan xəstələrin vəziyyətlərinin stabil olduğunu söyləyən tıbb xidməti mayoru N.Muxtarova onların daim həkim nəzərinə saxlanıldığını vurğulayıb.

O, son olaraq, şəxsi heyətin sağlamıqlığının qorunub saxlanılması üçün şöbənin bütün tıbb personalı tərəfindən zəruri tədbirlərin yüksək peşəkərlilə həyata keçirildiyini və bundan sonra da keçiriləcəyini deyib.

baş leytenant Xədicə Hacızadə

Şahidlarımız

XATİRƏLƏRDƏ CƏSUR LEYTENANT KİMİ QALACAQ...

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərin aparıldığı 1992-1994-cü illərdə və bugünkü dövrdə xalqımızın layəqətli övladları Vətənin çağırışına səs veriblər, fədakarlıq məfhumunun ucalığını öz canları və qanları bahasına isbat ediblər. Birinci Qarabağ müharibəsi şəhidlərinin döyüş yolu onların davamçıları üçün bir qeyrət məktəbi oldu. Onların qanı tökülüb, səmasında ruhu dolayan torpaqlarımızın düşmən tapdığından azad olunması üçün bu ilin sentyabr-noyabr aylarında aparılan Vətən müharibəsində igid hərbi qulluqçularımız xalqımıza zəfər sevinci və qüruru yaşadırlar.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının vətənpərvər və cəsur zabitlərindən biri olmuş leytenant Məmmədov Sergey Borisoviçin də mənalı ömrü yolunun son ünvanı şəhidlik zirvəsidir. O, 1966-cı il mayın 29-da Bakı şəhərində dünyaya göz açıb. Paytaxtımızda beynəlmiləl ailədə böyüyərək tərbiyə alıb. Valideynləri Boris Məmmədov və Tatyana Məmmədova ona vacib mənavi keyfiyyətlər aşılayıblar. Bu keyfiyyətlər arasında qoynunda boya-başa çatdığı doğma torpağa ehtiram əqidesi də vardı. Bakıdakı 151 sayılı orta ümumtəhsil məktəbinin məzun olan Sergey öncə Moskva şəhərində yerləşən Metal və Ərintilər İnstitutunda ali təhsil alıb. Bu ali təhsil ocağından çağırış əsasında müddətli həqiqi hərbi xidmətə gedib. Sovet ordusu sıralarında Almaniya hərbi xidmət keçib. Hərbi xidmətinə uğurla başa vurduqdan sonra respublikamıza qayıdıb. Ali təhsilini o vaxtkı Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) davam etdirib. Burada kimyaçı-texnoloq ixtisasına yiyələnib. Qeyd edim ki, onun valideynləri də bu ali təhsil ocağının məzun ixtisas üzrə bitiriblər. Atası bir müddət burada pedaqoq kimi fəaliyyət göstərib.

Sergeyin bioqrafiasına nəzər saldıqda onun yaradıcılıq fəaliyyətinə də diqqət yetirmək vacibdir. İstedadlı bir gənc kimi ədəbiyyata və musiqiyə olan dərin marağı yazdığı şeirlərdə, gitarada bəstələdiyi mahnılarda özünü büruzə verib. Bakı Gənc Bəstəkarlar Klubuna üzv də qəbul olunub. Bir sıra şeirləri mətbuatda dərc edilib. Onun qələmə aldığı misralar həyata özünəməxsus baxışının, ümid və arzularının ifadəsidir.

1992-ci il Sergeyin həyatında bir neçə əlamətdar məqamla xüsusi yer tutur. Belə ki, həmin ilin avqust ayında Sergey Lalə



xanım ilə ailə qurub. Sentyabr ayında isə Bakı Metropoliteninin Tunnel qurğuları xidmətinin korroziya laboratoriyasında işə qəbul edilib. Ancaq bu əmək kollektivində onun fəaliyyəti qısamüddətli olub. Buna baxmayaraq, bacarıqlı mütəxəssis və xeyirxah insan olaraq iş yoldaşlarının rəğbətini qazanıb. Həmin ilin dekabr ayında Sergey Məmmədov ölkəmizdə müharibə vəziyyəti ilə əlaqədar Nərimanov Rayon Hərbi Komissarlığı (hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi) tərəfindən ehtiyatdan səfərbərliklə hərbi xidmətə çağırılıb. DİN-in Daxili Qoşunlarının sıralarına qəbul olunub. Daxili Qoşunlar komandanının müvafiq əmrinə əsasən, 3270 sayılı hərbi hissədə kimya bölmələri komandirliyi və silah ustaları hazırlayan tədris bölüyünün 1-ci taqım komandiri vəzifəsinə təyin edilib. 1992-ci il dekabrın 28-də bu hərbi hissədən ilk dəfə döyüş zonasına - Ağdam rayonuna xidməti ezamiyyətə göndərilib. Burada komandanlıq tərəfindən qarşıya qoyulmuş xüsusi tapşırığı dəqiqlik və əzmkarlıqla yerinə yetirib.

1993-cü ilin fevral ayında leytenant S.Məmmədov hərbi xidmətinə davam etdirmək üçün 16075 sayılı hərbi hissəyə keçirilib. Hərbi hissənin kimyəvi müdafiə bölüyünün kimyəvi keyfiyyət təqiminin komandiri vəzifəsində də funksional vəzifələrinə vicdanla yanaşmış, tabeliyindəki şəxsi heyətin döyüş hazırlığının artırılması üçün öz bilik və bacarığını əsirgəməyib.

Həmin vaxt Dağlıq Qarabağda və Ermənistanla həmsərhəd rayonlarda şiddətli döyüşlər gedirdi. Daxili Qoşunların şəxsi heyəti ön cəbhənin müxtəlif istiqamətlərində işğalçı düşməne qarşı qətiyyətlə vuru-

şurdu. Döyüşlərin miqyası və intensivliyi baxımından ən ağır istiqamətlərdən biri Ağdərə bölgəsi idi. 1993-cü ilin fevral ayından etibarən burada erməni hərbi qüvvələrinin bizim mövqelərə hücumları artmışdı. Vəziyyətin ağırlığı nəzərə alınaraq, bu istiqamətdəki bölmələrimizə qoşunların ayrı-ayrı hərbi hissələrindən kömək göndərilirdi.

1993-cü il mart ayının 7-də leytenant S.Məmmədov döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün 16075 sayılı hərbi hissədən Ağdərə bölgəsinə ezam olunub. O, Ağdərə zonasında (Ağdərə rayonuna aid olmuş ərazilər 1992-ci ildə Kəlbəcər, Tərtər və Ağdam rayonlarının tərkibinə verilib) ön mövqelərimizin müdafiəsi və torpaqlarımızın azad olunması uğrunda cəsarətlə döyüşüb. Müharibə sınağında son nəfəsindək düşmənin təcavüzünün qarşısını almağa can tapıb.

1993-cü il mart ayının 14-də leytenant S.Məmmədov Ağdərə bölgəsindəki Canya-taq kəndi ərazisində gedən döyüş zamanı ağır yaralanaraq həlak olub. Bu fakt 16075 sayılı hərbi hissə komandanının 19.03.1993-cü il tarixli əmrində, 27.03.1993-cü ildə tərtib olunmuş ölüm haqqında şəhadətnamədə və Daxili Qoşunların Arxivindən verilən 03.08.2020-ci il tarixli arayışda öz əksini tapıb.

Şəhid zabıt Bakıdakı Şəhidlər xiyabanında dəfn olunub.

1997-ci ildə paytaxtdakı "Sabah" nəşriyyatında işçi üzvü görün, Şakir Əhmədli və Qismət Sarvanlının müəllifi olduqları "Bakı Metropoliteni qəhrəmanları" kitabında şəhid barədə məqalə verilib. Dövr mətbuatda onun haqqında məqalə dərc olunub.

Mərhum hərbi qulluqçumuzun valideynləri Ukraynaya köçüblər. Hazırda orada atası və qardaşı yaşayır. Anası bu ilin yanvar ayında vəfat edib.

S.Məmmədov həlak olduqdan bir neçə ay sonra qız övladı doğulub, adını Səbinə qoynublar. Hazırda şəhidin həyat yoldaşı və qızı İsraildə yaşayırlar. Səbinənin üç övladı var. Məqalə hazırlanarkən Sergeyin xaricdəki doğmaları ilə əlaqə saxlamaq mümkün olmadı. Bakıda yaşayan qaynatası Marat Bağırli məqalənin hazırlanması üçün gərək olan foto və sənədləri mənə təqdim etdi, eləcə də Sergey haqqında ətraflı məlumat verdi.

Allah rəhmet eləsin!

Yalçın Abbasov

VƏZİFƏLƏRİNƏ VİCDANLA YANAŞAN MƏSUL İCRAÇI

64412 sayılı hərbi hissənin qadın hərbi qulluqçuları arasında nizam-intizamı ilə seçilən gizir Gülüstan Əliyeva 1993-cü il martın 19-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dünyaya göz açıb. Orta təhsilini Bakı şəhəri, Qaraxuxur qəsəbəsindəki 104 sayılı məktəbdə alıb. 2013-2017-ci illərdə Bakı Slavyan Universitetində "Filologiya (dil və ədəbiyyat müəllimliyi)" ixtisası üzrə ali təhsilə yiyələnib. İxtisasca müəllim olmasına baxmayaraq, uşaq yaşlarından herb sahəsinə maraq göstərib.

2019-cu ilin fevral ayından Daxili Qoşunların sıralarında xidmət edir. 64412 sayılı hərbi hissənin mərkəzləşdirilmiş aviasiya əmlakları və ehtiyat hissələri anbarlarında məsul icraçıdır. Qısa müddət ərzində həm hərbi hissə komandanlığının, həm də hərbi yoldaşlarının hörmətini qazanıb. Xidmətdə müsbət xarakterizə olunur.

Aviasiya əmlakları və ehtiyat hissələri anbarlarının rəisi gizir Amil Həsənov gizir G.Əliyevanın xidmətinə qiymətləndirərkən onun yüksək nizam-intizama malik, məsuliyyətli hərbi qulluqçu olduğunu və bu mənada xidmət yoldaşlarına, sözün əsl mənasında, nümunə olmağı bacardığını deyib. O, həmçinin, Gülüstanın daim öz üzərində çalışdığını və funksional vəzifələrinin icrasına məsuliyyətlə yanaşdığını da bildirib: "Gizir G.Əliyeva anbarlar üzrə maddi vəsaitlərin qeydiyyatının aparılmasına, qeydiyyat sənədlərinin qorunub saxlanılmasına, anbarlardan maddi vəsaitlərin buraxılması üzrə sənədlərin düzgün tərtib edilməsinə, eləcə də anbarlara da-



xil olmuş maddi vəsaitlərin qeydiyyat kitabına vaxtılı-vaxtında mədaxil edilməsinə cavabdehdir. Bundan başqa, o, Daxili Qoşunların Baş İdarəsindən daxil olmuş əmr və göstərişlər əsasında məxaric sənədləri hazırlayır".

Həmçinin, ayda bir dəfə qeydiyyat kitablarında olan maddi vəsaitlərin qalıqlarını anbarların və xidmətin qeydiyyat məlumatları ilə tutuşdurur və təyin olunmuş müddətlərdə anbarlar üzrə hesabatlar üçün məlumatlar hazırlayır.

Gənc və perspektivli hərbi qulluqçumuzun ən böyük arzusu gələcəkdə zabıt kimi qoşunların sıralarında xidmətinə davam etdirməkdir. Buna görə də o, daim öz üzərində çalışır, bilik və bacarıqlarını artırmağa səy göstərir.

Biz də, öz növbəmizdə, hərbi qulluqçumuza gələcək xidmətində uğurlar arzulayırıq.

baş leytenant Zədicə Hacıadə

Həkim məsləhəti

PÜSTƏ BƏDƏNİ DIABET VƏ XƏRÇƏNGDƏN QORUYUR

Alimlərin apardıqları araşdırmalar püstenin orqanizmi diabet və xərcəngdən qoruyan ən yaxşı qidalardan biri olduğunu göstərib.

Bir çox həkim püstəni ideal bir məhsul adlandırır, çünki qəbul edilməsi diabet, xərcəng kimi həyatı təhlükəli xəstəliklərin qarşısını alır. Daha da erkən bir fərzəyəyə görə, diabet xəstələrinin vəziyyətinə müsbət təsir göstərə biləcək yüksək bir K vitamini ilə xarakterizə olunur.

AZƏRTAC "Food News" nəşrinə istinadla xəbər verir ki, alimlər bu məhsulun şəkəri diabet xəstələrinin bədənində təsirinə nə qədər əhəmiyyətli olduğunu yoxlayıblar.

Ekspərimənt çərçivəsində iştirakçılar dörd ay ərzində gündəlik iki unsiya (57 qram) püstə qəbul ediblər. Nəzarət qrupu iştirakçıları onlardan istifadə etməyiblər.



Test nəticələri məhsulun diabetin qarşısını almaq qabiliyyətini təsdiqləyib. Püstə yeyən insanlarda yemək qəbul etməzdən əvvəl aşağı qlükoza səviyyəsi müşahidə edilmişdir. Üstəlik, onların insulini müqaviməti baxımından göstəriciləri də yaxşılaşıb.

Püstənin xərcəng əleyhinə xassələrinə gəlincə, elmi mütəxəssislər qeyd edirlər ki, onun tərkibindəki çoxlu sayda selen və sink orqanizmin bu xəstəliyə qarşı müqavimətini artırır.

HƏRBİ XƏBƏRLƏR

-YENİLİKLƏR-

Litva "NASAMS III" hava hücumundan müdafiə sistemini təhvil alıb

Litva Silahlı Qüvvələri Norveçin "Kongsberg" şirkətinə sifariş verdiyi NASAMS ortamənəzillə hava hücumundan müdafiə sistemlərini təhvil alıb.

Bu barədə "Azeri Defence" Litva Müdafiə Nazirliyinin mətbuat mərkəzinə istinadən məlumat verib.

Litva Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Taborunda keçirilən sınaqların nəticələri müsbət olub və bundan sonra raket sistemi sifarişçiyə təhvil verilib.



Litvanın Milli Müdafiə naziri Raimundas Karoblis bildirib ki, NASAMS Litvanın hava məkanının müdafiəsini daha da gücləndirəcək.

NASAMS NATO daxilində ən çox istifadə edilən ortamənəzillə hava hücumundan müdafiə sistemidir.

Allah rəhmet eləsin

16075 sayılı hərbi hissənin şəxsi heyəti polkovnik-leytenant Məzahir Seyidova bacısının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

17074 sayılı hərbi hissənin şəxsi heyəti kapitan Emil Fərmanlıya anasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

17074 sayılı hərbi hissənin şəxsi heyəti kapitan Rəşad Bağiyevə anasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

HƏRBİ HİSSƏNİN ƏSGƏR YEMƏKXANASINDA BİŞİRİLƏN XÖRƏKLƏRİN KEYFİYYƏTİ QƏNAƏTBƏXŞDİR

Yüksək döyüş hazırlığını qoruyub saxlayan 16075 sayılı hərbi hissənin komandanlığının xüsusi diqqət yetirdiyi sahələrdən biri də şəxsi heyətin kalorili qidalanmasıdır. Bu baxımdan əsgər yeməxanasında bişirilən xörəklərin keyfiyyəti demək olar ki, müasir tələblərə cavab verir. Orada olarkən yeməxanadakı səliqə-sahman diqqəti mi cəlb etdi. Əsasən də bu gün pandemiyə şəraitində olan ölkəmizdə karantin qaydalarının tətbiq olunduğu bir vaxtda hərbi hissənin şəxsi heyətinin bu rejimə ciddi əməl etməsi təqdirəlayiq haldır. Belə ki, yeməxana-



nada görülən bir sıra vacib tədbirlərlə yanaşı, hərbi qulluqçular arasında sosial məsafənin saxlanması, maskalardan və dezinfeksiyaedici məhlullardan

ya ciddi nəzarətinin nəticəsidir. Sözsüz ki, hərbi qulluqçuların belə təmiz şəraitdə qidalanmaları onlara göstərilən diqqət və qayğının təzahürüdür.

Bu sahədə görülən işlərdə böyük zəhməti olan hərbi his-

senin ərzaq xidmətinin rəisi baş leytenant Kənan Daşdəmirov şəxsi heyətin qida rasionundan danışarkən bildirdi ki, əsasən milli mətbəximizin ləziz xörəklərinə üstünlük verilir. O, şəxsi heyətin qidalanmasının Daxili İşlər nazirinin müvafiq əmrinin tələbləri əsasında təşkil olunduğunu söylədi. Bununla yanaşı, gündəlik olaraq vitamin, mövsümi salatlar və meyvə şirələri də qida rasionuna daxil edilir. Yeməxanada tələb olunan qaydaların gözlənilməsində böyük əməyi olan təminat bölüyündə yeməxana rəisi

baş leytenant Nigar Ağayeva

TƏSİSÇİ:

Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: Anar Əhmədov

REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q.Musabəyov küç. 4, Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər" qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565 Sayı 3000